

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

Allahın
İbrahimə
vədi



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Byron Unger; Lazarus
Alastair Paterson

Uyğunlaşdırın: M. Maillot; Tammy S.

Tərcümə edən: Günay Əsədova

Təqdim edən: Bible for Children
www.M1914.org

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın
surətini çıxarda bilmək hüququna maliksiniz.



Daşqından uzun illər
sonra yer üzərindəki
insanlar plan qurdular.



“Gəlin özümü zə bir şəhər
və başı göylərə çatan bir
qüllə tikək,” onlar dedilər.

“Gəlin həmişə birlikdə
yaşayaq”.

Hamı
yni dildə
danışır dı.



Allah istəyirdi ki, insanlar Onun yaratdığı
dünyanın hər tərəfində yaşasınlar.
O, xüsusi bir şey etdi. Qəflətən
bir insan qrupu fərqli
dildə danışmağa
başladı.

Allah
onlara
yeni dil
verdi.



Eyni dildə danışanlar birlikdə kənara
çəkildilər. Ola bilsin ki, insanlar dillərini
başə



düşmədikləri
digər ...



... insanlardan qorxdular. Bu yolla Allah
insanların müxtəlif ölkələrə yayılmalarına
səbəb oldu.



Onların t rk etdikləri Ő h rin adı Babil idi ki, bu da qarışdırmaq dem kdir.



İllər keçəndən sonra
Xaldeylilərin
Ur şəhərində
Allah İbrama
dedi: “Sənə
göstərəcəyim
ölkəyə
get”.



İbram itaət etdi. Allah onu Kənan torpağına apardı. Onun arvadı Saray və qardaşı oğlu Lut da onunla birlikdə getdilər.



Kənan torpağında İbram və Lut zəngin oldular. Onların çoxlu sayda mal-qaraları var idi. Bu qədər heyvan üçün onların kifayət qədər torpaqları yox idi.



İbramın sürülərinin çobanları ilə Lutun sürülərinin çobanları arasında mübahisə düşdü. İbram dedi: “Qoy mənim çobanarımla sənin çobanların arasında mübahisə olmasın”. “Biz ayrılacağıq. Lut,

sən istədiyın torpağı
özünə seç”.



Lut şəhər və kəndlərlə əhatə
olunmuş böyük yaşıl düzənliyi
seçdi. Amma bu şəhərlər çox
əxlaqsız yerlər idi.



Lut gedəndən sonra Allah
yenidən İbramla danışdı:
“Bütün Kənan torpağını
əbədiyyən sənə və sənin

nəslinə
verirəm”.



İbram və Sarayın övladları
yox idi. Allah Öz böyük
vədini necə yerinə yetirə
bilərdi?





Allahdan olan üç adam İbrahim
və Sarayın yanına gəldi. Onlar dedilər:
“Tezliklə sənin oğlun olacaq”. Saray güldü.





O, Allahın müjdəsinə inanmadı.
Onun doxsan yaşı var idi. Allah dedi ki, İbram
indi İbrahim, Saray isə Sara adlanacaq.






Allah h m inin
İbrahim  iki  xlaqsız
 h rl r olan Sodom
v  Homorranı
dağıldacağınını da
dedi.



İbrahimin qardaşı
oğlu Lut öz ailəsi
ilə Sodomda
yaşayırdı.



Allahın xəbərdarlığı
gələndə Lut inandı,
amma onun
qızlarının ərləri
Sodomu tərk
etməkdən imtina
etdilər. Necə də
faciəlidir! Onlar
Allahın Sözüne
inanmadılar.



Yalnız Lut və onun iki qızı
təhlükəsiz yerə getdilər.
Göydən əxlaqsız şəhərlərin
üzərinə odlu kükürd yağdı.




Təəssüf ki, Lutun
arvadı Allahın
xəbərdarlığına
itaətsizlik ...



... etdi və qaçarkən
geriyə baxdı. O,
duz sütununa
çevrildi.



Allah İbrahim
və Saraya olan
əhdinə sadıq
qaldı. Allahın
dediyi kimi,
yaşlı vaxtlarında
onların övladı
oldu. İshaq
doğulanda
onlar necə də
sevindilər!



Bəlkə İbrahim
də Allahın ona
və onun nəslinə
əbədiyyən Kənan
torpaqlarını

verəcəyi

vədi

haqqında fikirləşdi.



Allah o
vədinə də sadıq
qalacaq. Allah
Öz vədlərinə
həmişə

sadıqdir.



Allahın İbrahimə vədi

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Yaradılış 11-21

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayaya inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət
olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və
mənim günahlarıma görə ölmək üçün insan oldun
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki,
mən indi yeni həyata malik ola və bir gün Səninlə
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün
Allahla danış! Yəhya 3:16**

